

Azərbaycan Respublikası  
Səhiyyə Nazirliyinin Kollegiyasının  
03.06.2011-ci il tarixli,  
22 nömrəli qərarı ilə təsdiq  
edilmişdir

**ALI TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI**  
**REZİDENTURA SƏVIYYƏSİ ÜZRƏ 060932- "ŞÜA DİAQNOSTİKASI" İXTİSASININ**  
**TƏHSİL PROQRAMI**

## 1. ÜMUMİ MÜDDƏALAR

- 1.1.** Rezidentura səviyyəsinin 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.
- 1.2.** 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.
- 1.3.** İstifadə olunan işarələr:

**İTP** – ixtisas üzrə təhsil proqramı

**ÜK** – ümummədəni kompetensiyalar

**PK** – peşə kompetensiyaları (bilik və bacarıqlar)

**ÜFR** – ümumi fənnlər, rotasiyalar

**PFR** – peşə fənnləri, rotasiyalar

**ÜHM** – ümumi hazırlıq mövzuları

**PHM** – peşə hazırlığı mövzuları

**MH** – mühazirə (auditoriya saati)

**SM** – seminar (auditoriya saati)

**TM** – təcrübə məşğəlesi (auditoriya saati)

**As - assistentlik** (prosedurların ya əməliyyatların yerinə yetirilməsi)

**P - sərbəst yerinə yetirilmə** (prosedurların ya əməliyyatların yerinə yetirilməsi)

**I - nəticələrin interpretasiyası** (prosedurların ya əməliyyatların yerinə yetirilməsi)

**S - simulyasiya** (prosedurların ya əməliyyatların yerinə yetirilməsi)

**ŞD** – şua diaqnostikası

**1.4. 060932 - «Şüa diaqnostikası» ixtisasının xarakteristikası**

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı	Verilən həkim- mütəxəssis ixtisası	Təhsil müddəti	Kreditlərin sayı
060932 – «Şüa diaqnostikası»	Şüa diaqnostikası üzrə həkim	4 il	240

**2. ŞUA DIAQNOSTIKASI ÜZRƏ HƏKİMİN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİLİYİ (KOMPETENSIYASI)**

**2.1. Şüa diaqnostikası üzrə həkimin ixtisas xarakteristikası**

Şüa diaqnostikası – müxtəlif şüaların köməyi ilə insan orqanizmində baş vermiş normal və patoloji proseslərin tədqiqatına yönəlmış tibbi elm sahəsidir. Şüa diaqnostikası həkimi dərin fundamental və kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.

**2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər**

**2.2.1 Şüa diaqnostikası üzrə həkim aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:**

**ÜFR-01. BAZA TƏHSİLİ**

*Ümumi bilik və bacarıqlar*

ÜFR-01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini icra etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ hüquqi aktlara riayət etməli, həkimlik sərrini qorunmalıdır;

ÜFR-01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif metodlarını tətbiq etməyi bacarmalıdır;

ÜFR-01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və diaqnostik xidmət göstərən müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;

ÜFR-01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili əmrlərlə təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;

ÜFR-01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət göstərməlidir;

ÜFR-01.06. İdarəcilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdü vəziyyətlərdə öz professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəcilik qərarını verməyi bacarmalıdır;

ÜFR-01.07. Tibbdə etika və deontologiya əsasları;

ÜFR-01.08. Tibbi statistika və informatika.

**ÜFR-02. ANATOMİYA**

*Ümumi biliklər*

ÜFR-02.1. Orqan və sistemlərin anatomiyasını bilməlidir;

ÜFR-02.2. Anatomik strukturları müxtəlif görüntüləmə üsullarında tanıya bilməlidir;

ÜFR-02.3. Yaşla əlaqədar anatomik strukturlarda baş verən dəyişiklikləri bilməlidir;

*Ümumi bacarıqlar*

ÜFR-02.4. Anatomik bilikləri müxtəlif tibbi görüntüləmə üsullarında tətbiq etməyi bacarmalıdır

### **ÜFR-03. FİZİOLOGİYA**

#### *Ümumi biliklər*

ÜFR-03.1. Orqanizmin normal fiziologiyasını bilməlidir;

ÜFR-03.2. Xəstəliklərin patogenezini və patofiziologiyasını bilməlidir;

ÜFR-03.3. Ümumi patoloji proseslərin mexanizmlərini bilməlidir;

ÜFR-03.4. Yaşla əlaqədar fizioloji dəyişiklikləri bilməlidir;

#### *Ümumi bacarıqlar*

ÜFR-03.5. Fizioloji biliklər əsasında klinik və şüa diaqnostik təsvirləri izah edə bilməlidir

### **2.2.2. Həkim-radiodiaqnostik aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:**

### **PFR-01. DAXİLİ XƏSTƏLİKLƏR**

#### *Peşə bilikləri*

- PFR-01.01. Ölkədə terapevtik yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin işinin, böyük və uşaq əhalisinə təcili və təxirəsalınmaz yardımın təşkili;
- PFR-01.02. Pulmonoloji xəstəliklərin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.03. Kardioloji xəstəliklərin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.04. Qastroenteroloji xəstəliklərin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.05. Hepatobiliar sistem xəstəliklərinin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.06. Urogenital xəstəliklərin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.07. Sümük-oynaq sistemi xəstəliklərinin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.08. Mərkəzi sinir sistemi xəstəliklərinin klinika, diaqnostika və differensial diaqnostikası;
- PFR-01.09. Endokrin sistem xəstəliklərinin klinika, diaqnostika və differensial diaqnostikası;

#### *Peşə bacarıqları*

- PFR-01.10. Pasiyentin xəstəliyi haqqında ətraflı informasiyanın toplanması; obyektiv müayinə üsullarının tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən, təxirəsalınmaz yardım və intensiv terapiya tələb edən hallarda;
- PFR-01.11. Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün lazımi ölçülərin götürülməsi;
- PFR-01.12. Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək (laborator, şüa diaqnostik funksional və sair);
- PFR-01.13. Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək;
- PFR-01.14. Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və taktikasının əsaslandırılması;
- PFR-01.15. Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;
- PFR-01.16. Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını aparmaq;
- PFR-01.17. Plevranın və qarın boşluğunun diaqnostik və mualicəvi punksiyaları

### **PFR-02. ANESTEZOLOGİYA VƏ REANİMATOLOGİYA**

#### *Peşə bilikləri*

- PFR-02.01. Təxirəsalınmaz təcili yardım və ümumi reanimasiyanın əsas müddəaları;
- PFR-02.02. Ümumi anesteziologianın əsas müddəaları;
- PFR-02.03. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun xüsusiyyətləri;
- PFR-02.04. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da terminal vəziyyəti göstərən əsas klinik əlamətlər;

- PFR-02.05. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya xüsusiyyətləri;  
 PFR-02.06. Hospitalizasiya mərhələsində reanimasiya xüsusiyyətləri;  
 PFR-02.07. Uğurlu reanimasiyadan sonraki intensiv terapiya;

*Peşə bacarıqları*

- PFR-02.08. Ürəyin qapalı masajı;  
 PFR-02.09. Ürəyin elektrik defibrilyasiyası;  
 PFR-02.10. Ağciyərlərin süni ventilyasiyası;  
 PFR-02.11. Tənəffüs yollarının keçiriliciliyini bərpa etmək;  
 PFR-02.12. Traxeyanın intubasiyası;  
 PFR-02.13. Oksigenasiya;  
 PFR-02.14. Periferik damarların punksiyası;  
 PFR-02.15. Magistral damarların kateterizasiyası və punksiyası;

*Həkim-Radiodiagnostik üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdari:*

PFR-02.16.	Ürəyin qapalı masajı	20 (As/P)
PFR-02.17.	Ürəyin elektrik defibrilyasiyası	20 (As/P)
PFR-02.18.	Ağciyərlərin süni ventilyasiyası (AMBU)	20 (As/P)
PFR-02.19.	Tənəffüs yollarının keçiriliciliyini bərpa etmək	20 (As/P)
PFR-02.20.	Oksigenasiya	20 (As/P)
PFR-02.21.	Periferik damarların punksiyası	100 (As/P)

**PFR-03. ONKOLOGİYA**

*Peşə bilikləri*

- PFR-03.01. Ölkədə onkoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;  
 PFR-03.02. Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən şüa müayinə metodları;  
 PFR-03.03. Onkoloji xəstəliklərin şüa müalicə üsulları;

*Peşə bacarıqları*

- PFR-03.04. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;  
 PFR-03.05. Aparıcı sindromu aşkar etmək;  
 PFR-03.06. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;  
 PFR-03.07. Şüa müalicə üsullarının növləri və aparılmasını bilməlidir;  
 PFR-03.08. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;  
 PFR-03.09. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə etmək

**PFR-04. FUNKSİONAL DİAQNOSTİKA**

*Peşə bilikləri*

- PFR-04.01. Funksional diaqnostik müayinə metodlarının əsasları;  
 PFR-04.02. Funksional diaqnostik müayinələrin aparılması təşkilinin ümumi məsələləri və aparılması;  
 PFR-04.03. Funksional diaqnostik müayinələrə göstərişlər və əks-göstərişlər;  
 PFR-04.04. Funksional diaqnostik müayinələrin məlumatlarını qiymətləndirmək və onlara görə yekun qərarın çıxarılması;

*Peşə bacarıqları*

- PFR-04.05. Funksional diaqnostik müayinələri aparmaq;  
 PFR-04.06. Müayinələrin aparılma ardıcılığını təyin etmək;  
 PFR-04.07. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək

*Həkim-Radiodiaqnostik üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdari:*

PFR-04.08.	ECG	100 (I)
PFR-04.09.	Stress-testlərin aparılması	100 (As/I)

## **PFR-05. ÜMUMİ RADİODIAQNOSTİKA**

*Peşə bilikləri*

- PFR-05.01. Rentgenoloji müayinə metodları (əsas və xüsusi müayinələr) və avadanlıqlarının əsas iş prinsipləri;
- PFR-05.02. Kompyuter tomoqrafiya müayinəsi və avadanlığın əsas iş prinsipi;
- PFR-05.03. Radioizotop müayinə metodları. PET və SPECT müayinələri, avadanlıqların əsas iş prinsipləri;
- PFR-05.04. Ultrasəs və dopler müayinələri, avadanlığın əsas iş prinsipi;
- PFR-05.05. Maqnit rezonans tomoqrafiya müayinəsi və avadanlığın əsas iş prinsipi;
- PFR-05.06. Tibbi termoqrafiya müayinəsi və avadanlığın əsas iş prinsipi;
- PFR-05.07. Kontrastlı müayinə metodları;
- PFR-05.08. Intervention radiologiya;
- PFR-05.09. Təxirəsalınmaz radiodiaqnostik yardım tədbirləri;
- PFR-05.10. Pediatrik radiodiaqnostikanın əsasları;

*Peşə bacarıqları*

- PFR-05.11. Şüa diaqnostik müayinə metodlarının aparılması;
- PFR-05.12. Müayinələrə göstəriş və əks göstərişlərin təyini;
- PFR-05.13. Şüa diaqnostik müayinələrə əsaslanan diaqnostik alqoritmlərin tərtibatı;
- PFR-05.14. Standart müayinə protokollarının hazırlanması;
- PFR-05.15. Kontrast müayinələrin aparılması;
- PFR-05.16. Kontrast maddələrə qarşı allergik reaksiyaların profilaktikası və aradan qaldırılması;
- PFR-05.17. Magistral damarların kateterizasiyası və punksiyası;
- PFR-05.18. Təxirəsalınmaz radiodiaqnostik yardım tədbirlərinin aparılması

## **PFR-06. TƏNƏFFÜS SİSTEMİ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-06.01. Tənəffüs sistemi orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-06.02. Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-06.03. Tənəffüs sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-06.04. Tənəffüs sistemi xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-06.05. Uşaqlarda tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-06.06. Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-06.07. Tənəffüs sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-06.08. Uşaqlarda tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-06.09. Tənəffüs sistemi xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Tənəffüs sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-06.10.	Rentgenoloji müayinə üsullarının aparılması	500 (As/P/I)
PFR-06.11.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	200 (As/P/I)
PFR-06.12.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	120(As/P/I)
PFR-06.13.	Radioizotop müayinənin aparılması	50(As/P/I)
PFR-06.14.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/I)

## **PFR-07. DİVARARALIĞI ORQANLARI XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-07.01. Divararalığı orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-07.02. Divararalığı orqanlarının xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-07.03. Divararalığı orqanlarının xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-07.04. Divararalığı orqanlarının xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-07.05. Uşaqlarda divararalığı orqanlarının xəstəliklərinin şüa diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-07.06. Divararalığı orqanlarının xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-07.07. Divararalığı orqanlarının xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-07.08. Uşaqlarda divararalığı orqanlarının xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-07.09. Divararalığı orqanlarının xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Divararalığı orqanları xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-07.10.	Rentgenoloji müayinə üsullarının aparılması	200 (As/P/İ)
PFR-07.11.	Kontrast Rentgenoloji müayinə üsullarının aparılması	50 (As/P/İ)
PFR-07.12.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	200 (As/P/İ)
PFR-07.13.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/İ)
PFR-07.14.	Radioizotop müayinənin aparılması	100(As/P/İ)

## **PFR-08. ÜRƏK-DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-08.01. Ürək-damar sistemi orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-08.02. Ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-08.03. Ürək-damar sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-08.04. Ürək-damar sistemi xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-08.05. Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-08.06. Ürək-damar sistemi xəstəliklərinin kontrastlı müayinə metodları;
- PFR-08.07. Angioqrafik avadanlığın iş prinsipləri və müayinənin mümkün fəsadları;
- PFR-08.08. Ürəyin kateterizasiyası üsulları;

*Peşə bacarıqları:*

- PFR-08.09. Ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-08.10. Ürək-damar sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-08.11. Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-08.12. Ürək-damar sistemi xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;
- PFR-08.13. Ürəyin kateterizasiyasının aparılması;

*Ürək-damar sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-08.14.	Rentgenoloji müayinə üsullarının aparılması	150 (As/P/İ)
PFR-08.15.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	150 (As/P/İ)
PFR-08.16.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/İ)
PFR-08.17.	ExoKQ müayinəsinin aparılması	400(As/P/İ)
PFR-08.18.	Stress test vaxtında ExoKQ müayinəsinin aparılması	50(As/P/İ)
PFR-08.19.	Ürəyin kontrast selektiv koronar anqiografik müayinənin aparılması	250(As/P/İ)

PFR-08.20.	Maqistral damarların kontrast anqiyografik müayinənin aparılması	150(As/P/İ)
PFR-08.21.	Periferik damarların kontrast anqiyografik müayinənin aparılması	150(As/P/İ)
PFR-08.22.	Radioizotop müayinənin aparılması	50(As/P/İ)
PFR-08.23.	Termoqrafiya müayinəsinin aparılması	50(As/P/İ)
PFR-08.24.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/İ)

## PFR-09. HƏZM SİSTEMİ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI

*Peşə bilikləri:*

- PFR-09.01. Həzm sistemi orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-09.02. Həzm sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-09.03. Həzm sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-09.04. Həzm sistemi xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-09.05. Uşaqlarda həzm sistemi xəstəliklərinin diaqnostik semiotikası;
- PFR-09.06. İkiqat və üçqat kontrastlaşma metodları;

*Peşə bacarıqları:*

- PFR-09.07. Həzm sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-09.08. Həzm sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-09.09. Uşaqlarda həzm sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-09.10. Həzm sistemi xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Həzm sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-09.11.	Rentgenoloji müayinə üsullarının aparılması	500 (As/P/İ)
PFR-09.12.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)
PFR-09.13.	Kontrast kompyuter tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/İ)
PFR-09.14.	Ultrasəs müayinəsinin aparılması	100(As/P/İ)
PFR-09.15.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/İ)
PFR-09.16.	Mezenterial damarların kontrast anqiyografik müayinənin aparılması	150(As/P/İ)
PFR-09.17.	Radioizotop müayinənin aparılması	50(As/P/İ)

## PFR-10. HEPATOBİLİAR SİSTEM XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI

*Peşə bilikləri:*

- PFR-10.01. Hepatobiliar sistem orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-10.02. Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-10.03. Hepatobiliar sistem xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-10.04. Hepatobiliar sistem xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-10.05. Uşaqlarda hepatobiliar sistem xəstəliklərinin diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-10.06. Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-10.07. Hepatobiliar sistem xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-10.08. Uşaqlarda hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-10.09. Hepatobiliar sistem xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Hepatobiliar sistem xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-10.10.	Rentgenoloji müayinə üsullarının aparılması	50 (As/P/İ)
PFR-10.11.	Kontrast Rentgenoloji müayinə üsullarının aparılması	50 (As/P/İ)
PFR-10.12.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)

PFR-10.13.	Kontrast kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/I)
PFR-10.14.	Ultrasəs müayinəsinin aparılması	500(As/P/I)
PFR-10.15.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/I)
PFR-10.16.	Kontrast Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	20(As/P/I)
PFR-10.17.	Qara ciyər damarların kontrast anqiyografik müayinənin aparılması	100(As/P/I)
PFR-10.18.	Radioizotop müayinənin aparılması	50(As/P/I)
PFR-10.19.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/I)

## PFR-11. UROLOJİ VƏ KİŞİ CINSİYYƏT SİSTEMİ ORQANLARının ŞÜA DİAQNOSTİKASI

*Peşə bilikləri:*

- PFR-11.01. Uroloji və kişi cinsiyyət sistemi orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-11.02. Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-11.03. Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-11.04. Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-11.05. Uşaqlarda uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-11.06. Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-11.07. Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-11.08. Uşaqlarda uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-11.09. Uroloji və kişi cinsiyyət sistemi xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrinin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-11.10.	Rentgenoloji müayinə üsullarının aparılması	50 (As/P/I)
PFR-11.11.	Kontrast Rentgenoloji müayinə üsullarının aparılması	100 (As/P/I)
PFR-11.12.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/I)
PFR-11.13.	Kontrast kompyuter tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/I)
PFR-11.14.	Ultrasəs müayinəsinin aparılması	300(As/P/I)
PFR-11.15.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/I)
PFR-11.16.	Kontrast Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	20(As/P/I)
PFR-11.17.	Böyrək damarların kontrast anqiyografik müayinənin aparılması	50(As/P/I)
PFR-11.18.	Radioizotop müayinənin aparılması	50(As/P/I)
PFR-11.19.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/I)

## PFR-12. QADIN CINSİYYƏT SİSTEMİNİN ŞÜA DİAQNOSTİKASI

*Peşə bilikləri:*

- PFR-12.01. Qadın cinsiyyət sistem orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-12.02. Embrionun/dölün anatomiyası, normal və patoloji inkişafı və şüa diaqnostik görünüşü;
- PFR-12.03. Qadın cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;
- PFR-12.04. Qadın cinsiyyət sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin tərtibatı;
- PFR-12.05. Qadın cinsiyyət sistemi xəstəliklərinin müayinə protokollarının hazırlanması;
- PFR-12.06. Uşaqlarda qadın cinsiyyət sistemi xəstəliklərinin diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-12.07. Qadın cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-12.08. Qadın cinsiyyət sistemi xəstəliklərinin diaqnostik alqoritmlərinin qurulması;
- PFR-12.09. Embrionun/dölün cinsini təyin etməyi və şüa diaqnostik görünüşü;

- PFR-12.10. Uşaqlarda qadın cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-12.11. Qadın cinsiyyət sistemi xəstəlikləri zamanı kompleks şüa diaqnostik müayinələrin aparılmasına əsas göstərişlərin təyin edilməsi və nəticələrin müqayisəli təhlilinin qiymətləndirilməsi;

*Qadın cinsiyyət sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-12.12.	Rentgenoloji müayinə üsullarının aparılması	50 (As/P/İ)
PFR-12.13.	Histerosalpingoqrafiya	25 (As/P/İ)
PFR-12.14.	Kontrast Rentgenoloji müayinə üsullarının aparılması	100 (As/P/İ)
PFR-12.15.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)
PFR-12.16.	Kontrast kompyuter tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/İ)
PFR-12.17.	Ultrasəs müayinəsinin aparılması	500(As/P/İ)
PFR-12.18.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	100(As/P/İ)
PFR-12.19.	Kontrast Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	20(As/P/İ)
PFR-12.20.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/İ)

### **PFR-13. SÜD VƏZİSİ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-13.01. Süd vəzilərinin anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-13.02. Süd vəzisi xəstəliklərinin şüa diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-13.03. Süd vəzisi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-13.04. Süd vəzisinin kontrastlı müayinəsinin (duktoqrafiya) aparılması;

*Süd vəzisi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-13.05.	Mammoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)
PFR-13.06.	Kontrast Rentgenoloji müayinə (duktoqrafiya) üsullarının aparılması	30 (As/P/İ)
PFR-13.07.	Ultrasəs müayinəsinin aparılması	200(As/P/İ)
PFR-13.08.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	20 (As/P/İ)
PFR-13.09.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/İ)
PFR-13.10.	Radioizotop müayinənin aparılması	30 (As/P/İ)

### **PFR-14. SÜMÜK-OYNAQ SİSTEMİ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-14.01. Sümük və oynaqların anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-14.02. Sümük-oynaq sistemi xəstəliklərinin və travmaların şüa diaqnostik semiotikası;
- PFR-14.03. Sümük-oynaq sistemi xəstəliklərinin və travmaların müayinə protokollarının hazırlanması;
- PFR-14.04. Uşaqlarda sümük-oynaq sistemi xəstəliklərinin diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-14.05. Sümük-oynaq sistemi xəstəliklərinin və travmaların şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-14.06. Uşaqlarda sümük-oynaq sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;

*Sümük-oynaq sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-14.07.	Rentgenoloji müayinə üsullarının aparılması	250 (As/P/İ)
PFR-14.08.	Densitometriya üsullarının aparılması	100 (As/P/İ)
PFR-14.09.	Ultrasəs müayinəsinin aparılması	50 (As/P/İ)

PFR-14.10.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	20 (As/P/İ)
PFR-14.11.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/İ)
PFR-14.12.	Radioizotop müayinənin aparılması	50 (As/P/İ)

## **PFR-15. NEVROLOJİ XƏSTƏLİKLƏRİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-15.01. Mərkəzi və periferik sinir sisteminin anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-15.02. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin və travmaların şüa diaqnostik semiotikası;
- PFR-15.03. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin və travmaların diaqnostik alqoritmının tərtibatı;
- PFR-15.04. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin və travmaların müayinə protokollarının hazırlanması;
- PFR-15.05. Uşaqlarda sinir sistemi xəstəliklərinin şüa diaqnostik semiotikası;

*Peşə bacarıqları:*

- PFR-15.06. Sinir sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;
- PFR-15.07. Sinir sistemi xəstəliklərinin diaqnostik alqoritmının qurulması;
- PFR-15.08. Uşaqlarda sinir sistemi xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;

*Nevroloji xəstəliklərdə aparılacaq şüa diaqnostik müayinələrinin minimal miqdari:*

PFR-15.09.	Rentgenoloji müayinə üsullarının aparılması	100 (As/P/İ)
PFR-15.10.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	200 (As/P/İ)
PFR-15.11.	Kontrast kompyuter tomoqrafiya müayinəsinin aparılması	50 (As/P/İ)
PFR-15.12.	Ultrasəs müayinəsinin aparılması	50(As/P/İ)
PFR-15.13.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	200(As/P/İ)
PFR-15.14.	Kontrast Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	50(As/P/İ)
PFR-15.15.	Sinir sistemi damarların anqiografik müayinənin aparılması	50(As/P/İ)
PFR-15.16.	Radioizotop müayinənin aparılması	50(As/P/İ)
PFR-15.17.	Təxirəsalınmaz vəziyyətlərdə radiodiaqnostik müayinələrin aparılması	50(As/P/İ)

## **PFR-16. ENDOKRİN SİSTEM XƏSTƏLİKLƏRİNİN ŞÜA DİANOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-16.01. Daxili sekresiya vəzilərinin anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-16.02. Endokrin sistem xəstəliklərinin müayinə protokollarının hazırlanması;

*Peşə bacarıqları:*

- PFR-16.03. Endokrin sistem xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;

*Endokrin sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-16.04.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)
PFR-16.05.	Ultrasəs müayinəsinin aparılması	200(As/P/İ)
PFR-16.06.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	200(As/P/İ)
PFR-16.07.	Endokrin sistemi damarların anqiografik müayinənin aparılması	50(As/P/İ)
PFR-16.08.	Radioizotop müayinənin aparılması	100(As/P/İ)

## **PFR-17. BURUN-QULAQ-BOĞAZ XƏSTƏLİKLƏRİNİN ŞÜA DİAQNOSTİKASI**

*Peşə bilikləri:*

- PFR-17.01. Burun-qulaq-boğaz orqanlarının anatomiyası və normal şüa diaqnostik görünüşü;
- PFR-17.02. Burun-qulaq-boğaz xəstəliklərinin müayinə protokollarının hazırlanması;

*Peşə bacarıqları:*

PFR-17.03. Burun-qulaq-boğaz xəstəliklərinin şüa diaqnostik müayinələrinin aparılması;

*Otorinolaringoloji sistemi xəstəliklərində aparılacaq şüa diaqnostik müayinələrin minimal miqdari:*

PFR-17.04.	Rentgenoloji müayinə üsullarının aparılması	100 (As/P/İ)
PFR-17.05.	Kontrast Rentgenoloji müayinə üsullarının aparılması	20 (As/P/İ)
PFR-17.06.	Kompyuter tomoqrafiya müayinəsinin aparılması	100 (As/P/İ)
PFR-17.07.	Ortopantamoqrafiya aparılması	50(As/P/İ)
PFR-17.08.	Ultrasəs müayinəsinin aparılması	50(As/P/İ)
PFR-17.09.	Maqnit rezonans tomoqrafiya müayinəsinin aparılması	50(As/P/İ)

### **3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR**

---

#### **3.1. Peşə fəaliyyətinin xarakteristikası**

Şüa diaqnostikası üzrə həkim-dərin fundamental və kliniki peşə hazırlığına malik olub, müasir şüa diaqnostik müayinələrdən istifadə etməklə əhaliyə ixtisaslaşmış diaqnostik yardımın göstərilməsinə hazır olmalıdır.

**3.1.1. Şüa diaqnostikası üzrə həkimin peşə fəaliyyətinin əsas istiqamətləri:**

- praktiki tibbi;
- elmi-tədqiqat;
- təşkilati-inzibatçılıq;
- elmi-pedaqoji sahə üzrə.

**3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:**

3.1.2.1. praktik tibb sahəsi üzrə: (ÜFR-01-ÜFR-03 və PFR-01 — PFR-17 bəndlər addır)

3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:

- rəqəmsal texnologiyaların əsaslarını bilməlidir;
- elmi-tədqiqat işlərini planlaşdırmalıdır;
- tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;
- elmi-tədqiqat işini aparılmalıdır;
- elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;
- alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli, nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.

3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:

- səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri, beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi, həmcinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.
- radiodiaqnostika sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.
- peşə səriştəsinin formallaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə yiylənənməlidir.

3.1.2.4. elmi-pedaqoji sahə üzrə:

- orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və s.)

**3.2.** 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə fənn bölməleri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).

Fənn bölümünün kodu	Fənn bölümünün (tematik rotasiyasının) adı (bilik, bacarıq və vərdişlər baxımından)	Kreditlərin sayı	Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
<b>Ümumi hazırlığı fənnləri:</b>		<b>5</b>	
ÜFR-01	Baza təhsili	3	ÜFR-01.01-ÜFR-01.08
ÜFR-02	Anatomiya	1	ÜFR-02.01-ÜFR-02.04
ÜFR-03	Fiziologiya	1	ÜFR-03.01-ÜFR-03.05
<b>Peşə fənnləri və rotasiyaları:</b>		<b>210</b>	
PFR-01	Daxili xəstəliklər	10	PFR-01.01-PFR-01.17
PFR-02	Anesteziologiya və reanimatologiya	10	PFR-02.01-PFR-02.21
PFR-03	Onkologiya	5	PFR-03.01-PFR-03.09
PFR-04	Funksional diaqnostika	10	PFR-04.01-PFR-04.09
PFR-05	Şüa diaqnostik müayinə metodları	40	PFR-05.01-PFR-05.18
PFR-06	Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostikası	20	PFR-06.01-PFR-06.14
PFR-07	Divararlığı orqanları xəstəliklərinin şüa diaqnostikası	5	PFR-07.01-PFR-07.14
PFR-08	Ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostikası	20	PFR-08.01-PFR-08.24
PFR-09	Həzm sistemi xəstəliklərinin şüa diaqnostikası	20	PFR-09.01-PFR-09.17
PFR-10	Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostikası	10	PFR-10.01-PFR-10.19
PFR-11	Uroloji və kişi cinsiyət sistemi xəstəliklərinin şüa diaqnostikası	10	PFR-11.01-PFR-11.19
PFR-12	Qadın cinsiyət sistemi xəstəliklərinin şüa diaqnostikası	5	PFR-12.01-PFR-12.19
PFR-13	Süd vəzisi xəstəliklərinin şüa diaqnostikası	5	PFR-13.01-PFR-13.10
PFR-14	Sümük-oynaq sistemi xəstəliklərinin şüa diaqnostikası	15	PFR-14.01-PFR-14.12
PFR-15	Nevroloji xəstəliklərin şüa diaqnostikası	15	PFR-15.01-PFR-15.17
PFR-16	Endokrin sistem xəstəliklərinin şüa diaqnostikası	5	PFR-16.01-PFR-16.08
PFR-17	Burun-qulaq-boğaz xəstəliklərinin şüa diaqnostikası	5	PFR-17.01-PFR-17.08
<b>Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü</b>		10	
<b>Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi)</b>		10	
<b>Dövrü və yekun attestasiya</b>		5	
<b>Cəmi</b>		<b>240</b>	

**3.3.** 060932 – “Şüa diaqnostikası” ixtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil programının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə açıqlanır).

Əsas tədris fənnləri/mövzuları		<b>Cəmi 4 illik</b>		
		MH	SM	TM
<b>ÜHM</b>	<b>Ümumi hazırlığı mövzuları:</b>	<b>16</b>	<b>18</b>	<b>20</b>
ÜHM – B 01	Səhiyyə sisteminin təşkilinin əsasları	4	4	4
ÜHM – B 02	Tibbi statistika və informatika	4	6	6
ÜHM – B 03	Anatomiya	4	4	4
ÜHM – B 04	Fiziologiya	4	4	6
<b>PHM</b>	<b>Peşə hazırlığı mövzuları:</b>	<b>310</b>	<b>300</b>	<b>260</b>
PHM – B 05	Radiobiologiya	4	4	8
PHM – B 06	Daxili xəstəliklər	16	14	8

PHM – B 07	Anesteziologiya və reanimatologiya	<b>6</b>	<b>10</b>	<b>6</b>
PHM – B 08	Onkologiya	<b>4</b>	<b>6</b>	<b>6</b>
PHM – B 09	Funksional diaqnostika	<b>20</b>	<b>20</b>	<b>20</b>
PHM - B 10	Şüa diaqnostik müayinə metodlarının əsasları	<b>34</b>	<b>34</b>	<b>34</b>
PHM - B 11	Tənəffüs sistemi xəstəliklərinin şua diaqnostikası	<b>30</b>	<b>28</b>	<b>26</b>
PHM - B 12	Divaralarlığı orqanlarının şua diaqnostikası	<b>10</b>	<b>10</b>	<b>4</b>
PHM - B 13	Ürək damar sistemi xəstəliklərinin şua diaqnostikası	<b>30</b>	<b>28</b>	<b>26</b>
PHM - B 14	Həzm sistemi xəstəliklərinin şua diaqnostikası	<b>30</b>	<b>26</b>	<b>22</b>
PHM - B 15	Hepatobiliar sistem xəstəliklərinin şua diaqnostikası	<b>20</b>	<b>20</b>	<b>20</b>
PHM - B 16	Uroloji və kişi cinsiyət sistem xəstəliklərinin şua diaqnostikası	<b>16</b>	<b>16</b>	<b>20</b>
PHM - B 17	Qadın cinsiyət sistemi xəstəliklərinin şua diaqnostikası	<b>10</b>	<b>10</b>	<b>6</b>
PHM - B 18	Süd vəzisi xəstəliklərinin şua diaqnostikası	<b>14</b>	<b>14</b>	<b>12</b>
PHM - B 19	Sümük-oynaq sistemi xəstəliklərinin şua diaqnostikası	<b>30</b>	<b>24</b>	<b>20</b>
PHM - B 18	Nevroloji xəstəliklərin şua diaqnostikası	<b>16</b>	<b>16</b>	<b>10</b>
PHM - B 19	Endokrin sistem xəstəliklərinin şua diaqnostikası	<b>10</b>	<b>10</b>	<b>6</b>
PHM - B 20	Burun-qulaq-boğaz xəstəliklərinin şua diaqnostikası	<b>10</b>	<b>10</b>	<b>6</b>
Cəmi		<b>326</b>	<b>318</b>	<b>280</b>

- 3.4. 060932 - «Şua diaqnostikası» ixtisası üzrə həkim-rezidentin təhsil programının yerinə yetirilməsinin müddəti:

#### Ümumi həftələrin sayı – 209 həftə

- əmək məzuniyyəti – 16 həftə
- təlim həftələrinin sayı – 193 həftə
  - o cümlədən:
  - kliniki təlim (praktiki və kliniki iş) – 172 həftə
  - nəzəri təlim – 8 həftə
  - təcrübələr (elmi-tədqiqat) – 8 həftə
  - attestasiyalar – 5 həftə

3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.

## 4. MADDİ-TEXNİKİ, TƏDRİS BAZASI VƏ KADR POTENSİALI

- 4.1. 060932 - «Şua diaqnostikası» ixtisası üzrə təhsil programına müvafiq tərtib edilmiş tədris planında nəzərdə tutulan şua diaqnostikası üzrə həkimin hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar, xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli maddi-texniki bazaya malik olmalıdır.
- 4.2. 060932 - «Şua diaqnostikası» ixtisası üzrə Təhsil Programı Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər (rəhbər-kuratorlar) tərəfindən əyani formada aparılır.
- 4.3. Şua diaqnostikası həkimin hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:
- 4.3.1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır.
- 4.3.2. Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan professor-müəllim heyəti tədris edir.
- 4.3.3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat müəssisəsinin heyəti rəhbərlik edə bilər.

#### **4.4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:**

- 4.4.1. Baza təhsili.** Ana kafedrasında keçirməlidir.
- 4.4.2. Anatomiya.** Ana kafedrasında keçirməlidir.
- 4.4.3. Fiziologiya.** Ana kafedrasında keçirməlidir.
- 4.4.4. Daxili xəstəliklər rotasiyası.** Müasir laborator avadanlıq.
- 4.4.5. Reanimasiya və anesteziologiya rotasiyası.** Eksrpes-laborator avadanlığı, defibrillyator “demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, süni tənəffüs apparati və zəruri vasitələr, Valzman apparati.
- 4.4.6. Onkologiya.** Laparoskopiya, əməliyyatdaxili ucluqlu USM, mamoqraf.
- 4.4.7. Funksional diaqnostika** Exokardioqrafiya üçün müasir ultrasəs apparati (M-rejim, 2D/M-mode Doppler-ExoKQ, 3D və 4D-rejim), transezofagial ultrasəs Exo-KQ, Stress EKQ və Exo-KQ aparmaq üçün zəruri avadanlıq.
- 4.4.8. İnstumental rotasiyalar** (Şüa diaqnostik müayinə metodları, Tənəffüs sistemi xəstəliklərinin ŞD, Divaralarlığı orqanları xəstəliklərinin ŞD, Ürək-damar sistemi xəstəliklərinin ŞD, Həzm sistemi xəstəliklərinin ŞD, Hepatobiliar sistem xəstəliklərinin ŞD, Uroloji və kişi cinsiyət sistemi xəstəliklərinin ŞD, Qadın cinsiyət sistemi xəstəliklərinin ŞD, Süd vəzisi xəstəliklərinin ŞD, Sümük-oynaq sistemi xəstəliklərinin ŞD, Nevroloji xəstəliklərin ŞD, Endokrin sistem xəstəliklərinin ŞD, Burun-qulaq-boğaz xəstəliklərinin ŞD)
  - 4.4.8.1. Rəqəmsal rentgenoqrafiya avadanlığı.
  - 4.4.8.2. Ortopantomograf, densitoqraf, mamoqraf (xüsusi rotasiyalaları keçəndə).
  - 4.4.8.3. Angioqrafiya avadanlığı( xüsusi rotasiyalaları keçəndə).
  - 4.4.8.4. 16 və daha artıq kəsikli və daxili orqanların müayinəsi üçün sürətlənmiş program təminatına malik KT avadanlığı.
  - 4.4.8.5. 1,5 və daha artıq Teslalı MRT avadanlığı.
  - 4.4.8.6. 3D və 4D rejimli, Dopler rejimli müasir ultrasəs aparatı.
  - 4.4.8.7. Exokardioqrafiya üçün müasir ultrasəs apparati (M-rejim, 2D/M-mode Doppler-ExoKQ, 3D və 4D-rejim), transezofagial ultrasəs Exo-KQ, Stress Exo-KQ aparmaq üçün zəruri avadanlıq.
  - 4.4.8.8. Braxiosefal, qara ciyər, böyrək və digər damarları müayinə etmək üçün zəruri avadanlıq.
  - 4.4.8.9. Radioizotop diaqnostika laboratoriyası və avadanlıqları. PET müayinəsini aparmaq üçün lazım olan avadanlıq.
  - 4.4.8.10. Termoqrafiya müayinəsini aparmaq üçün lazım olan avadanlıq (xüsusi rotasiyalaları keçəndə).

#### **5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI**

- 5.1.** 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə şua diaqnostikası üzrə həkimin hazırlığı, nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühəzirə, məşğələ, seminar, məsləhət, kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin olunur.
- 5.2.** 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə şua diaqnostikası üzrə həkim hazırlığında elmi-tədqiqat və praktiki tibbi təcrübələr nəzərdə tutulur.
- 5.3.** Rezidentura ərzində 1 rezidentə görə daxili orqanların xəstəlikləri olan pasiyentlərin ən azı 1500 hospitallaşdırma halları və 3000 ambulator müraciəti olmalıdır. Onlardan:

	<b>Ambulator</b>	<b>Stasionar</b>
Daxili xəstəliklər üzrə rotasiya	50	25

Anesteziologiya və reanimatologiya üzrə rotasiya	0	30
Onkologiya və şüa terapiyası üzrə rotasiya	60	20
Funksional diaqnostika üzrə rotasiya	50	20
Ümumi radiodiaqnostika üzrə rotasiyalar		
Əsas və xüsusi rentgenoloji müayinələr (o cümlədən anioqrafiya)	100	50
Kompyuter tomoqrafiya	80	40
Maqnit-rezonans tomoqrafiyası	80	30
Ultrasəs müayinəsi	100	50
Radioizotop diaqnostika, o cümlədən PET müayinəsi	80	40
Tibbi termoqrafiya	30	10
Xüsusi radiodiaqnostika üzrə rotasiyalar		
Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostikası	400	200
Ürək damar sistemi xəstəliklərinin şüa diaqnostikası	400	200
Həzm sistemi xəstəliklərinin şüa diaqnostikası	400	200
Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostikası	400	200
Uroloji və kişi cinsiyyət sistem xəstəliklərinin şüa diaqnostikası	80	40
Qadın cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostikası	70	30
Süd vəzisi xəstəliklərinin radiodiaqnostikası	50	30
Sümük-oynaq sistemi xəstəliklərinin radiodiaqnostikası	400	200
Nevroloji xəstəliklərin şüa diaqnostikası	50	25
Endokrin sistem xəstəliklərinin şüa diaqnostikası	40	20
Burun-qulaq-boğaz xəstəliklərinin şüa diaqnostikası	40	20
Pediatrik radiodiaqnostika	40	20
<b>Xəstələrin cəmi sayı</b>	<b>3000</b>	<b>1500</b>

## 6. YEKUN DÖVLƏT ATTESTASIYASINA QOYULAN TƏLƏBLƏR VƏ QİYMƏTLƏNDİRİMƏ

- 6.1.1. 060932 - «Şüa diaqnostikası» ixtisası üzrə fərdi iş planları rezidentura hazırlığını həyata keçirən müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında təsdiq edilir. Rezidentlər hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında hesabat verərək attestasiya olunur.
- 6.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır.
- 6.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim-radiodiaqnostik” ali peşə-ixtisas dərəcəsi və dövlət nümunəli diplom verilir.

## 7. 060932 - «ŞÜA DIAQNSTIKASI» IXTIASI ÜZRƏ YEKUN ATTESTASIYA FORMATI

- 7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və praktiki komponent üzrə həyata keçirilir. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya komissiyasının müəyyən etdiyi vaxtda həmin mərhələ üzrə təkrar yekun attestasiyadan keçirlər.
- 7.2. **Birinci mərhələ - Yazılı Komponent.** Birinci mərhələdə rezident üç saat ərzində 100 test suala cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual vərəqəsi üzrə aparılır. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
- 7.3. **İkinci mərhələ - Praktiki Komponent.** İkinci mərhələdə rezident tərəfindən 8 müxtəlif klinik hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərin planlaşdırılması və digər aspektlər addır. Klinik halların araşdırılması attestasiya komissiyası tərəfindən məqbul hesab edildikdə rezident yekun attestasiyanın ikinci mərhələsində müvəffəqiyyətlə keçmiş hesab olunur.

**Əlavə 1. 060932 – “Şüa diaqnostikası” ixtisası üzrə təhsil proqramının strukturu (illər və saatlar üzrə)**

Əsas tədris fənnləri/mövzuları		Cəmi 4 illik			1-ci il			2-ci il			3-cü il			4-cü il		
		MH	SM	TM	MH	SM	TM	MH	SM	TM	MH	SM	TM	MH	SM	TM
<b>ÜHM</b>	<b>Ümumi hazırlığı mövzuları:</b>	<b>16</b>	<b>18</b>	<b>20</b>	<b>16</b>	<b>18</b>	<b>20</b>									
ÜHM – B 01	Səhiyyə sisteminin təşkilinin əsasları	4	4	4	4	4	4									
ÜHM – B 02	Tibbi statistika və informatika	4	6	6	4	6	6									
ÜHM – B 03	Anatomiya	4	4	4	4	4	4									
ÜHM – B 04	Fiziologiya	4	4	6	4	4	6									
<b>PHM</b>	<b>Peşə hazırlığı mövzuları:</b>	<b>310</b>	<b>300</b>	<b>260</b>	<b>70</b>	<b>62</b>	<b>50</b>	<b>80</b>	<b>82</b>	<b>74</b>	<b>80</b>	<b>80</b>	<b>70</b>	<b>80</b>	<b>76</b>	<b>66</b>
PHM - B 05	Radiobiologiya	4	4	8	4	4	8									
PHM - B 06	Daxili xəstəliklər	16	14	8	10	4	4	2	6	4	2	4		2		
PHM - B 07	Anesteziologiya və reanimatologiya	6	10	6	6	4	2		4	4		2				
PHM - B 08	Onkologiya	4	6	6	4	4	2		2	4						
PHM - B 09	Funksional diaqnostika	20	20	20	10	6	8	2	4	6	4	6	6	4	4	
PHM - B 10	Şüa diaqnostik müayinə metodlarının əsasları	34	34	34	10	10	10	10	14	10	10	4	10	4	6	4
PHM - B 11	Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostikası	30	28	26	10	10	6	10	10	10	10	8	10			
PHM - B 12	Divaralarlığı orqanlarının şüa diaqnostikası	10	10	4	10	10	4									
PHM - B 13	Ürək damar sistemi xəstəliklərinin şüa diaqnostikası	30	28	26	6	10	6	10	10	10	10	2	10	4	6	
PHM - B 14	Həzm sistemi xəstəliklərinin şüa diaqnostikası	30	26	22				20	10	10	10	16	10			2
PHM - B 15	Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostikası	20	20	20				10	6	4	10	14	8			8
PHM - B 16	Uroloji və kişi cinsiyyət sistem xəstəliklərinin şüa diaqnost.	16	16	20				10	10	8	6	6	8			4
PHM - B 17	Qadın cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostikası	10	10	6				6	6	4	4	4	2			
PHM - B 18	Süd vəzisi xəstəliklərinin şüa diaqnostikası	14	14	12							10	8	6	4	6	6
PHM - B 19	Sümük-oynaq sistemi xəstəliklərinin şüa diaqnostikası	30	24	20							4	6		26	18	20
PHM - B 18	Nevroloji xəstəliklərin şüa diaqnostikası	16	16	10										16	16	10

**Əlavə 2. 060932- "Şüa diaqnostikası" ixtisası üzrə tematik rotasiyaların strukturu (həftələr və kreditlər üzrə)**

Fənn bölmənin kodu	Fənn bölümünün (tematik rotasiyasının) adı	Həftələr	Kreditlər	Həftələrin sayı				Kreditlərin sayı			
				1 il	2 il	3 il	4 il	1 il	2 il	3 il	4 il
<b>Ümumi hazırlığı fənnləri:</b>		<b>4</b>	<b>5</b>	<b>4</b>	<b>0</b>	<b>0</b>	<b>0</b>	<b>5</b>	<b>0</b>	<b>0</b>	<b>0</b>
ÜFR-01	Baza təhsili	2	3	2	0	0	0	3	0	0	0
ÜFR-02	Anatomiya	1	1	1	0	0	0	1	0	0	0
ÜFR-03	Fiziologiya	1	1	1	0	0	0	1	0	0	0
<b>Peşə fənnləri və rotasiyaları:</b>		<b>168</b>	<b>210</b>	<b>39</b>	<b>43</b>	<b>43</b>	<b>43</b>	<b>49</b>	<b>54</b>	<b>54</b>	<b>53</b>
PFR-01	Daxili xəstəliklər	8	10	4	4	0	0	5	5	0	0
PFR-02	Anesteziologiya və reanimatologiya	8	10	4	4	0	0	5	5	0	0
PFR-03	Onkologiya	4	5	2	2	0	0	2	3	0	0
PFR-04	Funksional diaqnostika	8	10	4	4	0	0	5	5	0	0
PFR-05	Şüa diaqnostik müayinə metodları	32	40	10	10	6	6	15	12	6	7
PFR-06	Tənəffüs sistemi xəstəliklərinin şüa diaqnostikası	16	20	8	3	2	3	8	4	4	4
PFR-07	Divaralarlığı orqanları xəstəliklərinin şüa diaqnostikası	4	5	2	2	0	0	3	2	0	0
PFR-08	Ürək-damar sistemi xəstəliklərinin şüa diaqnostikası	16	20	5	3	3	5	6	4	4	6
PFR-09	Həzm sistemi xəstəliklərinin şüa diaqnostikası	16	20	0	5	6	5	0	6	8	6
PFR-10	Hepatobiliar sistem xəstəliklərinin şüa diaqnostikası	8	10	0	2	4	2	0	3	4	3
PFR-11	Uroloji və kişi cinsiyyət sistemi xəstəliklərinin şüa diaqnostikası	8	10	0	2	3	3	0	4	3	3
PFR-12	Qadın cinsiyyət sistemi xəst. şüa diaqnostikası	4	5	0	2	1	1	0	1	1	2
PFR-13	Süd vəzisi xəstəliklərinin şüa diaqnostikası	4	5	0	0	2	2	0	0	3	2
PFR-14	Sümük-oynaq sistemi xəstəliklərinin şüa diaqnostikası	12	15	0	0	8	4	0	0	10	5
PFR-15	Nevroloji xəstəliklərin şüa diaqnostikası	12	15	0	0	4	8	0	0	5	10
PFR-16	Endokrin sistem xəstəliklərinin şüa diaqnostikası	4	5	0	0	2	2	0	0	3	2
PFR-17	Burun-qulaq-boğaz xəstəliklərinin şüa diaqnostikası	4	5	0	0	2	2	0	0	2	3
<b>Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü</b>		<b>8</b>	<b>10</b>	<b>2</b>	<b>2</b>	<b>2</b>	<b>2</b>	<b>2</b>	<b>3</b>	<b>2</b>	<b>3</b>
<b>Dövrü və yekun attestasiya</b>		<b>5</b>	<b>5</b>	<b>1</b>	<b>1</b>	<b>1</b>	<b>2</b>	<b>1</b>	<b>1</b>	<b>1</b>	<b>2</b>
<b>Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi)</b>		<b>8</b>	<b>10</b>	<b>2</b>	<b>2</b>	<b>2</b>	<b>2</b>	<b>3</b>	<b>2</b>	<b>3</b>	<b>2</b>
<b>Cəmi</b>		<b>193</b>	<b>240</b>	<b>48</b>	<b>48</b>	<b>48</b>	<b>49</b>	<b>60</b>	<b>60</b>	<b>60</b>	<b>60</b>